

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhv olmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşıdalın, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu il də təntənə ilə qeyd edəcəyik. Şərəfli yubileya hazırlıq dövründə müstəqilliyyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismını qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

MOSKVA VƏ MAVƏRAYİ-QAFQASIYA (ZAQAFQASIYA) NASYONAL KOMUNİSTLƏRİ

"Dni" məcmuəsi Təbriz məxbiri- nin məzkur məcmuənin son nüsxəsinə (109) göndərmiş olduğu məktubda Mavərayi-Qafqasiyanın Sovet və Komunist fırqəsi kibi müxtəlif müəssisələrinə daha yaxın və məzkur müəssisələrin iç üzünə vəqif mesul bəzi şəxslərdən öyrəndiklərini qeyd etməkdədir. Məktuba nəzərən məsul şəxslər birisi mülaqatə şöyledə başlamışdır:

"Nə qəribədir ki, fırqə diktatorluğunun 13-cü sənəsində bolşeviklər hənüz qüvvətli bir hakimiyyət təsisinə müvəffəq olmamışlardır. Bu keyfiyyət məhəlli hökumətlərdə bixassə Mavərayi-Qafqasiyada daha bariz bir şəkildə gözə çarpmaqdadır. Bolşeviklərin Mavərayi-Qafqasiyada iqtisadi bir vəhdət vücudə getirmək üçün yapdıqları təşəbbüs suya düşdürügi kibit mahalların idari işlərini tənzim üçün ittixaz etmiş olduqları tədabir dəxi büsbütün iflas etmişdir. Yalnız bu degil qəti olaraq söyləyə bilirəm ki bolşeviklər Mavərayi-Qafqasiyada sağlam bir fırqə aparatı belə vücudə getirmemişlərdir. Fırqə həyatı, daha doğrusu Mavərayi-Qafqasiyadakı komunist fırqələrinin həyatı son zamanlarda bir skandaldan başqa bir şey degildir. Fırqə aparatının bu vəziyyəti heç şübhəsiz dövlət müəssisələrinə dəxi müəyyən bir təsir icra etmək-dən xali qalmıyor. Son 2 sənənin hər 6 ayında "rəhbər" heyət, yəni Mavərayi-Qafqasiyanın və ayrı-ayrı cümhuriyyətlərin Komunist fırqəsinin katibləri dəyişmişdir.

Şunu da əlavə edəyim ki, rəhbər heyətin dəyişməsi böyük bir

gurultuya mucib olmaqla bərabər yekdigi əleyhinde Moskvaya cavab vermək və yekdigerilər siddətli məcadilə etmək kibit vəqəflər tövli ediyor.

Son sənə zərfində Mavərayi-Qafqasiya Komunist fırqəsinin rəhbər heyəti Moskva tərəfindən 3 dəfə dəyişmiş, yəni hər bir katib mövqei iqtidarda 4 aydan fəzle qalmışdır. Rəhbər heyətin böylə sixsiz dəyişməsinə səbəb Mavərayi-Qafqasiyaya daxil Komunist fırqələri arasından ixtlaf, qruplaşma, intiqə və məşhur katiblərin "komunist katiblərinin" "federalizm prinsiplərini" ilə edərək ölkənin idarəsində bir mərkəziyyət vücudə getirməklərinin Moskva tərəfindən xoş görülməməsidir. Məhəlli nasional komunist qrupları ilə əlaqədar olmayıaraq doğrudan-doğruya mərkəzin bir müməssili sıfətə Mavərayi-Qafqasiyaya Moskvadan göndərilən Krinitskiye bəslənən ümidi də boşça çıxdı. Tiflislilər kolxozlar nəticəsində çıxan üşyanları yatırmaq surəti bu adamı dəxi fəna bir mövqeda buraxdırılar və Krinitski artıq tutunamayaq yerini Lomanidze yəburaxmaq surətli Moskvaya övdət etməge məcbur qaldı. Bu surətə müvəqqəti bir həkimiyətdən sonra rus xanədanı mövqəni tərk edərək yerini gürçü xanədanına buraxmış oldu.

Fəqət bu da əsas məqsəd olan Mavərayi-Qafqasiyanın iqtisadi bir vəhdət altında yaşaması məsələsini həll edəmədi və ayrı-ayrı komunist fırqələri məcadiləyə başladı. Mavərayi-Qafqasiya iqtisadi bir vəhdət hüsula gətirməgə müvəffəq olmayan Moskva yalnız Bakıyı Mavərayi-Qafqasdan ayıraq doğrudan-doğruya kəndinə tabe qıldı.

Şimdi qəti surətdə təvəssö etmişdir ki, Bakı və Azərbaycanın bir çox digər qismi iqtisadi, fırqəvi və idari işlərdə doğrudan-doğruya Moskvaya tabe bulunuyor.

Rəsmən degil de felən yapılan bu yeni reform təbəti Baki və Azərbaycanın Mavərayi-Qafqasiya

daxilində işgal etdiyi xüsusi mövqeyində iləri gəlmişdir.

Bakının bu xüsusi mövqei yalnız petrol sənayesi və orada çalışan əzim proletar kütləsinin mövcudiyətindən iləri gəlmiş degildir. Burada bu müsəlman cümhuriyyətinin beynəlmilə bir ehəmiyyətə haiz olmasının və Azərbaycan köylü üşyanları nəticəsində son zamanlarda Sovet və firqə müəssisələri daxilində təhəddüs etmiş ağır vəziyyətin dəxi dəxlə təsiri vardır. Bu cəhət Azərbaycana digər Mavərayi-Qafqas cümhuriyyətlərinə nisbətən xüsusi bir övsaf vermişdir. İştə bütün bu şərait üzündən ki, Moskva Tiflis hökumətini nəzərə almadan Azərbaycanın idarəsini doğrudan-doğruya kəndi elinə almağa qərar vermişdir.

Bu yeni siyasetin zahiri təcəlli-sini son zamanlarda Bakı Azərbaycan fırqə rəhbərliğinin Mavərayi-Qafqasiya fırqə komitəsile qətiyyən əlaqədar olmadan doğrudan-doğruya Moskva tərəfindən dəyişməsi keyfiyyəti bariz bir surətdə göstərməkdədir.

Azərbaycan digər Mavərayi-Qafqasiya cümhuriyyətləri ilə bərabər şimdə fırqə aparatı etibarilə böyük böhranlar keçməkdədir. Rəhbər heyətin təbdilini intac edən keçən sənəki böhran, Bakı fırqə təşkilatının Yaroslavski və Mərkəzi Komunist fırqəsinə qarşı yapılmış açıq bir qiyamdan başqa bir şey degildi. Nəhayət, Stalin Bakı proletarının müqavimətini yenməgə və rüəsəsini dəyişdirməyə müvəffəq oldu.

Mirzoyan və digərləri atıldıqdan sonra Bakı və Azərbaycan mərkəzi komitəsi fırqəsi məsul katibliginə Çıqalo təyin edildi ki, bu adam Krinitskilə bərabər Mavərayi-Qafqasiyada "rus xanədanını" təhkim edəcək və bu ölkənin idarə tərzini Rusiyanın digər yerlərindəki tərz-i-darə şəklinə ifraq edəcəkdi. İlk önce Çıqalo, Bakı fırqə təşkilatında bir "intizam" vücudə gətirəcəkdir.

Çıqalonun Azərbaycandakı həkimiyəti tam bir sənə sürdü ki, nəticə etibarilə Azərbaycan şimdə Sovetlər İttihadının heç bir yerində görükməyən ağır və pərişan bir vəziyyətə düşdü. Bütün vilayət və qəzalarda hala bu günə qədər davam edən köylü üşyanları baş verdi, mərkəz olan Bakıda isə Komunist fırqəsi daxilində min bir rəzaletlər kəndini göstərdi. "Mirzoyanlar", "Qasımovçular", "Çıqaloçular" kibit qruplar təşkil edən Bakı proletaryatı fırqəyə mənsub olmayanların gözü önündə sabahdan axşama qədər didişməkdədirler. Bu məcadilə dəşəri çıxdığından buna artıq daxili fırqə məcadiləsi deyilə bilməz.

Sırf qrup mənafəti nöqtəyə-nəzərindən yapılan bu məcadilədən başqa əsl məcadilələrin hədəfi milli bir istiqamətə mütəvəccəhdir. Azərbaycanda və bütün Mavərayi-Qafqasiyada son zamanlarda müxtəlif millətlərin münasibəti məsələsi gərgin bir şəkil almışdır. Xalq təbəqəsində milli xüsumət yerinə müteqabil və iyi bir münasibət olduğu halda yüksək möqam ərkəni bilsəsə fırqə təşkilatları arasında milli xüsumət açıq məcadiləyə münçər olacaq şəkildə qüvvət bulmuş və inkişaf etmişdir.

Bizim həyatımızda adət yerinə keçmiş bir məsələ vardır ki, o da intixab məsələsidir. Komunist və sovet təşkilatlarına yapılan bilmələ intixablar milli əlamətlərle yapılmışdır. Bu cəhətə bir zamanlar mətbuat dəxi nəzəri-diqqəti cəlb etmişdi.

Kadro yeni iqtisadi böhranın ha-

tık bulunduğu bir zamanda dövlət heyətine kimlərin alınacağı və kimlərin tərəfə ediləcəgi məsələsi bu milli xüsumət məsələsini bir qat dəxi təzyid ediyor. Bakıdakı müəssisələr rus,

türk, erməni hətdə yəhudi olmaq üz-

rə bir çox qismə təqsim edilmişdir.

Rus müəssisələrinə türkərin girməsi

müşkül olduğu kibit türk müəssisələ-

rinə rusların girməsi dəxi zordur.

Bütün bu məcadilənin mərkəzini eləlüm-

um hər hansı bir məcadilənin ye-

gane səhnəsi olmaq etibarilə komu-

nist fırqəsi təşkil etməkdədir.

Moskva məmkün mərtəbə Azərbaycan təşkilatını sağlamlaşdırmaq

istiyorsa da bütün təşəbbüsleri

əqim qalıbor. Bakı və mərkəzi Ko-

munist fırqəsi katiblərinin son təb-

dili bu təşəbbüslerden biri ədd edi-

lə bilir. Çıqalonun yerinə katib ola-

raq Polonski təyin edilmiş və mər-

kəzini komitə əzalarından bir qacı, o

cümlədən Qarabağ üşyanlarının

təkili işində müvəffəqiyətsizlik

göstərən Q.P.U. rəisi Bağırov

Moskvaya çağrılmışdır. Rəhbər he-

yətin dəyişməsi bixassə Bağırovun

Azərbaycandan getməsilə əlaqədar

olaraq Q.P.U. fəaliyyətinin və bu

fəaliyyətin bixassə üşyan hərəkatı-

nın cəzri olaraq imhasına aid qis-

minin yeni bir şəkil alacaq söyləm-

məkdədir. Moskvadan yeni, təcrübəli

çekistlərin göndəriləcəgi və üş-

yanlarla məcadilədə yeni əsullar-

dan istifadə ediləcəgi dəxi şayılardır.

Başlıca əhəmiyyət provakasyona

və ası qruplarının inhilalina verilə-

cəkmış.

Ehtimal bütün bu şayılər Q.P.U.-nın asılrlərə məcadilə üçün

Ermənistanda yapmış olduğu yeni

bir provakasyon nəticəsində çı-

mişdir. Şimdə anlaşılmışdır ki, Ermənistanda Q.P.U.-su Sovet əleyhdəri bir daşnakşutun fırqə şəbəkəsi

vücudə gətirmiş və bu təşkilat vas-

təsile xaricdə təb edilmiş gizli met-

buatı intişar etmək və ası qrupları-

na nasıl hərəkət etmələri lazımlı-

gindən və nəşlə yeni qruplar təşkil

edilecəgini aid "Fırqə mərkəz"ının

qərarlarını bildirməgə çalışıbor.

Bu çekist təşkilatının bütün mə-

məmurları ası və fırqəyə mənsub olan

qrupların istifadə etdiyi gizli met-

buatla təmin edilmişlərdir. Məzkur mə-

məmurlar əksəriyyətə sabiq daşnaq

fırqəsinə mənsub olanlar miyanın-

dan intixab ediliyor. Məmurlardan

biri Kotanqa həvalisine gələrək

köylüləri başına toplamış və onlara

daşnaq fırqəsi Erivan komitəsinin

qərarını təbəqədən etmək Kanakir və

Erivana təerrüz etmək lazımlı gəldi-

gini söyləmişdir. Buna mütəaqib

eyni məmər digər həvalidə olan

köylərə dəxi bu qərarı bildirərək

"ümumi üşyana" iştirak etmələrini

tənbih etmişdir. Bu provakasyon tə-

sadıfən meydana çıxmış və Q.P.U.

məmuru tərəfindən bəllənmiş asılərə

həbsdən qurtularaq həqiqi asılərə

iltihaq etmişlərdir.

Çekistlər bu qabil provakasyonla

bir qacı üşyan hadisəsi çıxmış

ve iştirak edənlər de təbiətildə "Çe-

ka" tərəfindən imha (məhv) edil-

mişdir.

**"Odlu-Yurd", təşrini sani
(noyabr) 1930, № 22**

Təvəssö - genişlənmə, vüsət-lənmə

Təhəddüs - üzə çıxma, zahir olma

Övsaf - sifət, keyfiyyət

İntac - nəticə verən

İfraq - qaydaya salma

Xüsumət - düşməncilik, ədavət

İntixab - seçmə, seçilmə

Təzyid - çoxaltma, artırım

Əqim - sonsuz, nəticəsiz

Cəzri - kökə zidd olan

Tənkil - rədd etmə, cəza vermə

**P.S. Məqaləni redaksiyaya
professor Şirməmməd
Hüseynov təqdim edib**